

“Zülmətdən doğan günəş”

Şəhid mayor haqqında kitabın təqdimatı



Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərlik ruhunun aşılınması məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə davam edir. Oktyabrın 11-də layihə çərçivəsində

“Zülmətdən doğan günəş” adlı kitabın təqdimatı olub.

Şairə Rəfiqə İsaqqızının müəllifi olduğu kitab Vətən müharibəsi zamanı düşmənin kabusuna çevrilən, 3 düşmən postunu alaraq qarşı tərəfin 20-dən çox xüsusi təyinatlısını məhv edən, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşən şəhid mayor Rüşfət Əsgərov haqqındadır.

Tədbirdə şəhidin atası Mürvət Əsgərov, yaxın dostu polkovnik-leytenant Rüşfət Məmmədov, kitabın müəllifi şairə Rəfiqə İsaqqızı, Vətən müharibəsi qaziləri Natiq Mikayılov və Aşur Gülnəzov çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur.

Sonda tədbir iştirakçıları mayor Rüşfət Əsgərova məxsus, muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaların – hərbi formaların, sənədlərin, fotosəkillərin nümayiş olunduğu sərgi ilə tanış olublar.